

(Əvvəli ötən saylarımda)

Sov.İKP-nin XVI qurultayında ümumi ibtidai icbari təhsilə keçilməsi və savadsızlığın ləğv edilməsi müzakirə olundu. Qurultayın qərarına uyğun olaraq ÜİK(b)P MK 1930-cu il iyulun 25-də “Ümumi icbari ibtidai təhsil haqqında” qərar qəbul etdi. Qərarda 8 yaşından başlayaraq uşaqların və 11-15 yaşlı yeniyetmələrin məcburi oxudulması, habelə yeddiillik icbari təhsilə tədrisən keçilməsi üçün konkret tədbirlər müəyyən edildi. Mərkəzin qərarını rəhbər tutan Azərbaycan SSR Xalq Komissarları Soveti 1930-cu il avqustun 29-da “Azərbaycan SSR-də ümumi icbari ibtidai təhsilin həyata keçirilməsinə dair” xüsusi qərar qəbul etdi. Qərarda bildirildi ki, “...Azərbaycan SSR-də... ümumi icbari ibtidai təhsil 2 il ərzində elə tətbiq edilsin ki, 1932-33-cü dörs ilində icbari təhsil Azərbaycan SSR-in bütün ərazisində yerinə yetirilmiş olsun”.

1930-cu il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmasının 10 illiyi tamam oldu. Azərbaycan XKS-nin qərarına əsasən 10 ildə əldə olunmuş nailiyətlərin nümayiş edilməsindən ötrü sərgi təşkili nəzərdə tutuldu. Sərgidə 10 ildə qazanılmış nailiyətləri eks etdilməli idi. Eyni zamanda XMK Ümumittifaq Xarici Əlaqələr Cəmiyyətinin tələbinə uyğun olaraq Almanıyanın Leypsiq şəhərində təşkil olunacaq sərgidə Azərbaycan SSR XMK-nin nailiyətlərini eks etdirən eksponatları toplamalı və sərgidə nümayiş etdirməli idi. Bunun üçün ilk növbədə materiallar toplanmalı, sistemləşdirilməli və sərgi üçün hazırlanmalı idi. Sözsüz ki, bütün bu işlərin həyata keçirilməsinə rəhbərlik edən müəssisələr və şəxslər müəyənləşdirməli idi. Bütün bunları əzərə alan XMK 1930-cu ilin yanварında Bakıda Pedaqoji Muzeyyəradılmasını qərara alır və bunun üçün 5 min manat vəsait ayrılır. Zaqafqaziya dəmir yolları məktəblərinin inspektoru Mixail İvanoviç İsayev muzeyə direktor təyin olunur. Qısa müddədə sərgidə nümayiş etdiriləcək eksponatlar toplanır. Toplanan eksponatlar və digər materiallar 1930-cu il iyulun 1-dən sentyabrın 1-dək Leninqradda (indiki Sankt-Peterburqda) fəaliyyət göstərən Ümumittifaq Redaqoji Sərgisində nümayiş etdirilir. Sərgidə ABŞ, Danimaka, Hollandiya, Belçika, Fransa, İtaliya, Avstriya, İngilterə, Litva, Çexoslovakya, Yaponiya, Iran və Türkiyə kimi dövlətlərin məktəb işi sahəsində ələ etdikləri nailiyətlər də nümayiş etdirilmişdir. Azərbaycan SSR XMK-nin Ümumittifaq Redaqoji Sərgisindəki işi bəyənilir, mətbuat vasitələrində sərginin işi haqqında xoş sözlər yazılırlar.

Muzey XMŞ-nin Pedaqoji stansiyasının nəzdinə verilir. Pedaqoji stansiya o zaman Hazırda AMEA Əlyazmalar İnstitutunun binasında yerləşirdi. Bina 1896-1901-ci illərdə polyak memarı İ.V.Qoslavskinin layihəsi üzrə tikilmiş, həmin binada vaxtile H.Z.Tağıyevin qız məktəbi fəaliyyət göstərmişdir.

Muzeydə məktəbəqədər, məktəb, politexnik əmək, din əleyhinə şöbələr, fizika, kimya, təbiətşünaslıq, tarix və corafiya kabinetləri yaradılmışdır. Muzeyin ştatında cəmi iki işçinin olmasına baxmayaraq muzeyin fəaliyyət dairəsi geniş olmuş, qurultaylar, konfranslar, yubileyler keçirilmiş, əlamətdar günlər münasibatlı tədbirlər təşkil olunmuş, rayonlarda səyyar sərgilər təşkil edilmiş, muzeyin işinə

müəllimlər və ictimaiyyətin nümayəndələri cəlb olunmuşlar. Muzeyin keçirdiyi ən mühüm işlərdən biri 1932-ci ildə Zaqafqaziya Federasiyasının on illiyinə həsr olunmuş sərgi olmuşdur.

Zaqafqaziyanın 10 illiyi adına Xalq Təhsili Muzeyi. Pedaqoji muzeyin işini daha da genişləndirək məqsədə Azərbaycan SSR XKŞ XMK-

ilə birgə fəaliyyət göstərmək idi. Lakin yuxarıda qeyd edilən qərarla tapşırılmasına, hətta “Bakinskiy raboçiy” qəzətinin muzeyin bina ilə təmin edilməsi barədə ictimaiyyətə müraciət etməsinə baxmayaraq, Bakı soveti muzey üçün bina ayırmır, əksinə 1933-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığı muzeyə tutduğu otaqları boşalt-

haribəsinin başlanması olur. Digər sahələrdə olduğu kimi, muzey işçiləri də səfərberliyə alınır, yeni işə gələnlər isə muzey işini bilmədiklərindən eksponat toplantı və muzey işinin təşkili pisləşir. Bir sıra statlar boş qalır. 1944-cü ildə Kazımkəndə Əli Saleh oğlu muzeyə direktor təyin olunur. Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuş Əli Kazımkəndə 1915-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüdü. Ə.Kazımkəndə N.Nərimanov adına Yol Texnikumunda (1925-1931) təhsil almış, 1927-1935-ci illərdə Bakı tikinti idarəsində texnik-müəllim, Azərbaycan Sənaye Kombinatında və Fəhlə-gənclər məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. Əli Kazımkəndə 1942-ci ildə APİ-nin (indiki ADPU) xarici dillər fakültəsində oxumuş, 1942-1944-cü illərdə Balakən rayon orta məktəbinin, 1944-1959-cu illərdə Xalq Maarif muzeyinin direktoru vəzifələrində çalışmışdır. 1960-1961-ci illərdə muzeyə təkrar rəhbərlik etmişdir.

1961-ci ildə Əhmədzadə Tahiro Zülfüqar qızı muzeyə müdir, Səlimə



90 YAŞLI TƏHSİL MƏBƏDİ



nın məruzəsinə əsasən 1932-ci ilin aprelində qərar qəbul edir. 651 sayılı həmin qərarda deyildi: “Azərbaycan Xalq Komissarlar Şurası ibtidai və orta məktəblərdə təhsilin inkişafını təmin etmək sahəsində ÜİK(b)R MK-nin qərarlarının həyata keçirilməsi və Azərbaycanda muzey işinin inkişaf etdirilməsi ilə əlaqədar qərara alır: “Xalq Maarif Komissarlığına Zaqafqaziyanın və Azərbaycan SSR-in 10 illiyi ilə əlaqədar təşkil edilmiş Yubiley sərgisi və pedmuzeyin bazası əsasında Bakıda Zaqafqaziyanın 10 illiyi adına Xalq Təhsili Muzeyinin yaradılması həvalə olunsun. Muzeyin bina ilə təmin olunması Bakı Sovetinə və Xalq Maarif Komissarlığına tapşırılsın”.

Muzeyin Nizamnaməsinə əsasən Azərbaycan SSR XMK-nin Elmi-Tədqiqat idarəsi Azərbaycan K(b)P-nin və hökumətinin respublikada xalq maarifi və mədəni quruculuq sahəsindəki siyasetini həyata keçirən mərkəz hesab edilirdi. Muzeyin əsas vəzifəsi toplanan, qorunan və tədqiq olunan tarix sənədlər və müasir materiallar əsasında xalq təhsilinin inkişaf tarixini öyrənmək, tədqiqatların nəticələrini həm mətbuatda, həm də ekspoziyada təbliğ etmək, elmi-tədqiqat müəssisələri

maq və eksponatları məktəbelərə paylaşıcı təklif edir.

1937-ci ildə muzeyə direktor Yelena Andreyevna Kuznetsovadirektor təyin olunur. Yeni direktorun səyi nəticəsində Azərbaycan K(b)P MK-ni sərəncamına əsasən Çkalov (indiki Niyaçı küçəsi) küçəsi, ev 11 ünvandakı binadan 534 kv.m. yer verilir. Bu bina memar M.Botov tərəfindən təkildi. Əvvələr binada Mariya qadın gimnaziyası, sovet dövründə qadın pedaqoji seminariyası, nəhayət Maarif muzeyi və Xalq Təhsili Muzeyi yerləşmişdi. Bina XMK məxsus idi və əsaslı təmirə ehtiyacı var di.

Maraqlıdır ki, muzeyin işi bu bina da asan getmir. 1938-ci ildə muzeyin otaqları əhalin siyahıyalınması məqsədilə Azərbaycan MİK-nin sərəncamına verilir, muzeyin direktoru Y.A.Kuznetsova 1939-cu il aprelin 10-da vəzifəsindən azad olunur və onun yerinə Kuzmin İvan Ustinoviç direktor təyin edilir. Həmin ildən binanın təmirinə başlanır, eksplontlar qaydaya salınır. 1939-cu il dekabrın 21-də İ.V. Stalinin anadan olmasının 60 illiyi şərəfinə muzey vətəndaşların gəlişi üçün açılır.

Muzeyin həyətindən ən ağır dövrlərdən biri 1941-ci ildə sovet-alman mü-

Nurədin qızı Şərifova elmi hissə üzrə müavin təyin olunur. Əhmədzadə Tahiro Zülfüqar qızı Bakı şəhərində anadan olmuşdu. 1949-cu ildə APİ-ni (indiki ADPU), 1954-cü ildə Mərkəzi Kommunist Məktəbini bitirmişdir. T.Əhmədzadə məsul partiya, sovet ve komsomol işlərində çalışmış, Maarif nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 1961-1998-ci illərdə Azərbaycan SSR Xalq Maarif Muzeyinin direktoru olmuşdur.

S.Şərifova əski əlibanı yaxşı bildiyindən əyazmaları, müəllimlərin 1 və 2-ci qurulayının materiallarını, dərslikləri, N.Nərimanov tərəfindən yazılmış “H.Z.Tağıyevin tərcüməyi hali”, “R.Əfəndiyevin tərcüməyi hali” və s. əsərlər kiril əlibasına çevrilir və muzeydə nümayiş olunur. 1961-1964-cü illərdə muzeydə yenidənqurma işlərin aparılır, yeni ekspoziyalar elmi-tarixi əsasda yenidən tətbiq olunur.

1969-cu ildə H.Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə olduğu kimi, muzey işində də dəyişikliklə dövrü başlayır. Yüksək ixtisaslı muzey işçilərinin hazırlanmasına qayğı göstərilir, təhsil sahəsində aparılan köklü dəyişikliklər muzeyin zənginləşməsinə səbəb olur. Leninqrad Dövlət Etnoqrafiya Muzeyi, Moskvadakı SSRİ İnqilab muzeyi, Gürcüstan və Türkmenistan xalq təhsili muzeyləri, Krasnodar və Riqə Müəllimləri Təkmilləşdirmə İnstitutları, İrəvan Elmi-Tədqiqat Pedaqogika İnstitutu və başqa müəssisələrlə yaradılan əlaqələr, muzeydə əməkdaşlarının mütamadi keçirilən görüşləri muzeyin ekspoziyasiyasının zənginləşməsinə və təkmilləşməsinə imkan verir.

(Davamı var)

Mais Əmrəhov
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun Azərbaycan
Respublikasının
tarix şöbəsinin müdürü,
tarix elmləri doktoru,
professor

Məhsəti MAİSQIZI,
ADPU-nun Şəki filialının
baş müəllimi.